

ZƏNGİLƏN RAYONU ƏRAZİSİNİN KOMPLEKS RADIOEKOLOJİ MONİTORİNQI

Elimxan Cəfərov^{1*}, Cəlal Nağıyev², Famil Hübətov¹

¹AMEA-nın Radiasiya Problemləri İnstitutu

²Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzi

Təqdim olunan materialda işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzinin, AMEA Radiasiya Problemləri İnstitutunun və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış kompleks radioekoloji monitoring işlərinin nəticələri öz əksini tapmışdır.

Radioekoloji monitoring zamanı rayon mərkəzini, rayonun bütün kənd və qəsəbələrini əhatə etməklə (mina və partlayıcı silah-sursat axtarışı həyata keçirilməmiş ərazilər istisna olmaqla) radiasiya fonunun təyininə dair ölçmə işləri aparılmış, ərazidən axan çaylardan su və dib çöküntüsü nümunələri, tikinti materialı kimi istifadə olunan daş karyerlərindən, ərazinin əkinəli torpaq sahələrindən nümunələr götürülmüşdür. Rayon ərazisində fəaliyyət göstərən təşkilat və müəssisələrdə, dövlət əhəmiyyətli obyektlərdə, o cümlədən Vejnəli qızıl zavodunun və inşası planlaşdırılan Zəngilan Hava limanının ərazisində əldəgəzdirilən cihazlarla radiometrik-dozimetrik ölçmə işləri aparılmış və radioekoloji vəziyyət qiymətləndirilmişdir.